

# QAĞA, NƏTƏRSƏN?!

Sözün açığı, bugünkü nömrədə yazı qələmə almaq fikrim yoxuydu. Düşünürdüm ki, bir gün yazı yazmayım, bir az istirahət eləyim. Dünən axşam da qəzetimizin baş redaktorunun müavini, dostum və qardaşım, istedadlı jurnalist Məzahir Əhmədzadə ilə telefon danışığım olmuşdu. O, yazılarım haqqında bir qədər fikirlərini söylədi və sonra da dedi ki, qardaş, özünü yaman yorursan. Bu yaşda belə ağır yazılar yazmaq bir o qədər də asan deyil. Üstəlik sən də mənim kimi ağr-rayıb-acıyırsan, təzyiqin qalxır və özünü narahat hiss eləyirsən.

Təbii, ustad bir sənətkarın bu sözlərini çox səmimi qəbul elədim və istədim ki, heç yazı yazmayım. Ancaq elə mövzular var ki, özü məni tapır, mən o mövzunu tapmırıam. Mövzu da məni tapanda onu yazmasam ürəyim partlayar. İndi ay Məzahir Əhmədzadə, hörmətli qardaşım, bu mövzunu yazmayım ürəyim partlaşın, bu ağır zəmanədə balalarım yetim qalsın? Yəqin bunu sən də istəməzsən və böyük qardaş kimi məni başa düşərsən.

Həmişə yazılarimdə qeyd eləmisi şəm ki, mənim çox istedadlı, peşəkar, savadlı və səmimi həkim dostlarım var. Allaha and olsun ki, hər səhər yuxudan oyananda doğmalarımla yanaşı, mənim həyatımı xilas eləmiş və yenidən ömür vermiş həkimlərin özlərinə, ailələrinə, balalarına da Allah-Təaladan can sağlığı arzulayı, dualar eləyirəm. Axi hər duada bir xeyirxahlıq var. Və Allah-Təala da yaxşı duaları tez qəbul eləyir.

Mən çox səmimi, vicdanlı və istedadlı həkimlər görmüşəm. Ancaq Elmi-Tədqiqat Kardiologiya İnstitutunun baş elmi işçisi, tibb elmləri namizədi Rafiq Yusifli kimi səmimi həkimləri az-az görmüşəm. Rafiq Yusifliyə bizim dədə-babadan həm qohumluğumuz çatır, həm də dostluğumuz olub. Rəhmətlik atam Qismət kişini uzun müddət o müalicə edib. Və həmişə də atam onu təmənnasız müalicə edən və heç nə ummayaq Rafiq həkimə təşəkkürünü bildirirdi. Atamın pulu da çox idi, varı, dövləti də. Ancaq Rafiq həkim onun verdiyi hər hansı hədiyyəni qəbul eləməzdi. Deyərdi ki, biz qohumuq, elə şeylər lazımdır. Kişi də işini bilərdi və sakit çəkilib oturardı yerində.

Ramazan bayramında həmişə oluduğu kimi, zəng eləyib onu təbrik eləmək istədim. Ancaq telefon cavab vermədi. Heç beş dəqiqə keçmədi ki, gördüm ki, Rafiq həkim mənə telefonla mesaj göndərib və bayramımı İstanbuldan təbrik edib. Səhv eləmirəmse, bir müddət orda istirahət etdi, sonra isə qayıdıb gelən kimi mənim telefonuma zəng gəldi:

Axırda əlacım kəsildi, yenə Rafiq həkime telefon açdım. O da dedi diarıxma, bir çıxış yolu taparıq. Çünkü həmin dərman indi heç yerde yoxdu. Gördüm ki, həkim çox çalışır ki, o dərmanı tapsın. Axır ki, iyulun 17-də Rafiq həkim mənə zəng çaldı, dedi ki, dərmanı tapmışam, gel götür! Həmin günü də mənim vacib bir işim vardi, gedə bilmədim. Ancaq iyulun 18-də

belə həkim görməmişik. Həm bizi təmənnasız müalicə eləyib, həm də heç nə ummadan dərmanlarımızı təpib.

Bu addımı atmaq üçün insanda çox böyük Allah sevgisi və ürək olmalıdır. Rafiq həkimin ürəyi o qədər böyükdür ki, inanın, orda hər bir insana yer var. Xüsusən də kasib, imkansız, heç bir pulu-parası olmayan adamlara qarşı onda heç kimdə olmayan qayğı və diqqət hiss olmuşəm. Bayaq dedim axı, onun çox böyük qəlibi, ürəyi var. Bu da təbii ki, kökdən, gəndən, nəsil-nəcabətdən gələn bir hissdir, duyğudur. Gərək adamın ürəyi ne boyda olsun ki, Rafiq həkim kimi insanlara böyük yaxşılıq eləsin.

Rafiq Yusifli çox gözəl həkim, çox gözəl insan, çox gözəl dost, çox gözəl də atadır. Mən inanıram ki, onun həkimlik fəaliyyətində kimsə ürəyi ipək kimi yumuşaq olan bu insandan narazı qalsın. Başqa həkimlər hər hansı xəstəyə müayinədən sonra beş-altı cür dava-dərman yazırlar. Rafiq həkimin xəstələri ona görə onu çox istəyir ki, o heç vaxt gözünü yumub xəstəsinə lazım oldu-olmadı uzun bir resept yazmaz. Ən yaxşı halda bir-iki dərman yazar, o da çox ucuz qiymətə.

Axi dedim, Rafiq Yusiflinin ipək akimi yumuşaq ürəyi var. Çünkü o poeziyaya, şeirə və insani düşündürən böyük ədəbiyyata qəlbindən gələn şeirləri də bəxş eləməyi yaddan çıxarmayıb. O nə qədər istedadlı həkimdir, bir o qədər də istedadlı şairdir. Bu sözü tam səmimiyyətlə deyirəm. Düzdür, o heç vaxt özünü şair kimi təqdim eləməyi xoşlamır və sevmir. Ancaq Əbülfət Mədətoğlu və mən bilirəm ki, onun yazdığı şeirlərdə nə qədər gözəl poetik ifadələr, insani düşündürən və qəlbində həyat eşqi şözləndirən misralar var. Bir dəfə onun bizim qəzətdə dərc olunmuş üç-dörd şeirini oxudum və bir həftə o şeirlərin təsiri altında yaşıdım. Xüsusən də payızla bağlı yazdığı şeir məni həm kövrəldi, həm də düşündürdü.

Düşünürəm ki, bu cür gözəl insanlar bu xalqa, bu millətə həmişə lazımdı. Çünkü onların ürəyi və qəlibi hər an, hər dəqiqə bu xalq, bu millət, bu dövlət üçün döyünür. Və bu ürəyin işığı, nuru tək bir ailənin, evin içinə deyil, bütün insanların ömrünə, həyatına nur saçır. Allah sən qorusun, Rafiq həkim!



- Qaşa, nətərsən? Səhhətin necədi? Ağrayıb eləmirsen ki?

Şəkinin mənə nə isə sözü var. Gördüm ki, yox, heç bir sözü, işi yoxdu. Sonra da sözünün ardını gətirdi:

- Bir müddət səndən xəbərim yox idi, ona görə narahat idim. Dünən Bakıya gəlmişəm, o dəqiqə dedim ki, zəng eləyim görüm mənim dostum necədi. Şükür Allaha yaxşısan. Bəs Əbülfət müəllim nətərdi?

Həkim diqqətlə dinləyib dilləndim:

- Çox sağ ol, Əbülfət müəllim də yaxşıdı. Ay gözəl insan, sən ki, bizi yaddan çıxarırsan, Allah da səni, balalarını və nəvələrini yaddan çıxarsın.

Beləcə, onunla xudahafizləşdik. Sonra Əbülfət müəllim dedi ki, Rafiq həkim ona da zəng eləyibmiş. Elə oldu ki, mənim üçün hər gün qəbul elədiyim bir dərman: "Lispress forte" qəhetə çıxdı. O aptek olmadı ki, ora dəyməyim. Ancaq tapa bilmədim. 20-30 aptekə baş çəkdim, yenə tapılmadı. Hətta yaxın aptek işçilərindən biri dedi ki, müəllim, özünə əziyyət verib ora-bura qaçma, o dərmandan depoda da yoxdur.

saat 11:00 radələrində onun işlədiyi mərkəzə getdim. İçeri girdim, xəstəsi vardi. Bir dəqiqənin içində məni dinlədi və dərmanı mənə sarı uzatdı. Əlimi cibimə atıb pul vermək istəyəndə dərmanı geriye çekdi və dedi ki, belə şey olmaz! Axi biz dostuq. Yenə həmin dərmanı dostum mənə təmənnasız olaraq, heç nə ummadan çox çətinlikle tapıb verdi.

Xəstəxanadan çıxanda qapının lağzında onun bir neçə pasiyentini gördüm. Çox qəribə idi ki, başqa həkimlərin qəbulundan xəstə olmadığı halda onun yanına çox böyük ümidiyle nə qədər insan gelir. Birdən elə bilərsiniz onlar imkanlı adamları ha?! Əksəriyyəti məcburi köçkünlər, qaçqlınlardı. Onların elə imkanı nə gəzir? Ancaq arayıb-axtarıb Rafiq həkimi tapırlar. Dəfələrlə görmüşəm ki, onları təmənnasız olaraq müayinə və müalicə eləyib və hətta dərmanları da özü tapıb gətirib. Elə mənim özüm indiye kimi onlarla imkansız adamı onun yanına göndərmişəm, Rafiq həkim də onları çox böyük sevgi və diqqətlə qəbul edib, müalicə eləyib. Həmin xəstələr əllərini cibinə salanda Rafiq həkim "yox" deyib. O xəstələr də gelib mənə minnətdarlıq eləyiblər ki, vallah, biz